

17 noyabr 2022-ci il, cümə axşamı / № 210 (6312)

Məni çağırırlar...

Torpağa doğulduğu gün tapşırılan şəhid


G.QABİLOZI

İnsanın həyatında üç mühüm hadisə var: doğulmaq, yaşamaq və ölmək. Deyirlər, əksər insanlar necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və ölürlər. Heç sübhəşiz bir gün bütün insanlar bu dünyadan köçüb uzaqlara gedir. Əsas olan necə yaşadığını və necə öldüyüdür. Bəzi insanları isə ölüm yox etmir, onlar ölümləri ilə əbədilik qazanırlar. Bu mənada bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsis olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxunun nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.

... Həyatda yaşadığımız hər gün tarixə dönür. Ancaq tarixə yazılan günlərin hamısı yadda qalan olmur. Elə günlər var, onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkilə əlvida deməyinin adıdır şəhid olmaq. Qərinələr, əsrlər keçməyinə baxmayaraq xalq tərəfindən əsla unudulmayan insanlardır şəhidlər.

İnsanlar doğulmağı o qədər böyük bir məfhum hesab edirlər ki, həyatda olduqları hər il bu günü qeyd edirlər. Ancaq bəzi insanların doğum günü onlar bu həyatda olmasa da qeyd olunur, ruhları yad edilir. Bəli, onlar şəhidlərdir, ruhları hər məqamdan uca, adları əziz olan şəhidlər...

Özü həyatda olmasa da, adı tarixə düşən, əməli ilə tarix yazan oğullardan birinin doğum günüdür bu gün. Bu



gün xalq Zəfər təntənəsi yaşatmaq uğrunda canından keçən Nicat Tariverdiyevin 24 yaşı olur. Yəqin çoxumuz kimi o da böyük Zəfəri qeyd etmək istəyirdi, ancaq Nicat qələbəyə saatlar qalmış şəhadətə qovuşub. Qəribəsi odur ki, Nicatın doğulduğu gün də, torpağa tapşırıldığı gün də eyni tarixə təsadüf edir. Elə buna görə deyirlər ki, şəhidlər seçilmiş insanlardır. Onların həyat yolu hələ doğulmadan yazılır.

Nicat haqqında çox şeylər danışmaq olar. Onun bu şücaəti hələ balaca yaşlarından özünü göstərib. Ailənin yeganə övladı olan Nicat kiçik yaşlarından boksla məş-

ğul olub, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə ucaldıb. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Nicat Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Murovdağ yüksəkliyi, Suqovuşan və bir sıra rayonların azad olunmasında şücaət göstərib. Bu döyüşlərdə cəsurluğu ilə dillərə dastan olan Nicat şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Getməsəydi... Bəlkə də Nicatın belə bir şansı yox idi, çünki bəzilərinin bir hadisə kimi başına gələn ölüm, onun alın yazısı idi. Ölüm onun üçün yox olmaq deyildi, şəhadətlə əbədiyyətə qovuşmağın yolu idi. Nicat müharibəyə könüllü getmişdi, çünki qədərini bütün zəncirləri onu bu tarixi hadisədə iştiraka səsliyirdi. Elə özü də deyirdi, "Məni çağırırlar, getməliyəm". Nicat kimi igidlər çox idi, 3000-dən çox igidimiz əvvəlcə müharibəyə, sonra da şəhadətə çağırıldı. Onları zaman, məkan seçir, onlar seçmirlər, seçilir. Ona görə də Nicatın "bəlkə", "kaş ki" demək şansı yox idi. Şəhid Nicat Tariverdiyev bu gün ucalardan bizi seyr edir, onu doğum günündə yad etdiyimizi görür. Bu da Nicatın ucaldığı məqamın böyüklüyündəndir. Ruhun hər zaman şad və uca olsun, cəsur Tariverdiyev!